

Milli Musiqi Günü müxtəlif tədbirlərlə qeyd olundu



Kitab sərgisi

Milli Kitabxanada “18 sentyabr – Milli Musiqi Günü” adlı geniş kitab sərgisinin açılış mərasimi olmuşdur. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Kərim Tahirov açmış və bildirmişdir ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olduğu gün 1995-ci ildən ulu öndər Heydər Əliyevin fərmanı ilə Milli Musiqi Günü kimi bayram edilir.

K.Tahirov qeyd etmişdir ki, Azərbaycan mədəniyyətinin, musiqisinin təbliği məqsədilə ölkəmizdə mütəmadi olaraq beynəlxalq musiqi festivalları, müsabiqələr keçirilir ki, bunlardan biri də Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncama əsasən, görkəmli musiqiçilər, müxtəlif ölkələrdən dəvət olunmuş bədii kollektivlər, solistlər, dirijorların iştirakı ilə 2009-cu ildən etibarən təşkil edilən Üzeyir Hacıbəyli

Beynəlxalq Musiqi Festivalıdır. Bu il də festivalda dünyanın bir sıra ölkələrindən nümayəndələr iştirak edirlər.

Direktor müavini Ədibə İsmaylova Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan dahi şəxsiyyətin həyat və fəaliyyətindən, milli musiqi xəzinəmizə verdiyi töhfələrdən danışmışdır.

Not nəşrləri və səsyaşmaları şöbəsinin müdiri Kəmalə Seyidova şöbəyə gələn bütün qonaqlar ilk olaraq bəstəkarın “Koroğlu” operası ilə tanış etdiklərini, bu günlə bağlı musiqi məktəblərində, müxtəlif mədəniyyət və təhsil müəssisələrində tədbirlərin keçirildiyini qeyd etmişdir.

Sonda mərasim iştirakçıları bəstəkarın əsərlərindən, onun haqqında kitablardan ibarət Azərbaycan, rus və xarici dillərdə olan nəşrlərdən ibarət geniş sərgi ilə tanış olmuşlar.

fında və təbliğində dahi bəstəkar Üzeyir Hacıbəylinin misilsiz xidmətlərindən danışmışdır. Bildirmişdir ki, ulu öndər Heydər Əliyevin Üzeyir bəyin doğum gününü Milli Musiqi Günü kimi əbədləşdirməsi, Prezident İlham Əliyevin Beynəlxalq Üzeyir Musiqi Festivalının keçirilməsi ilə bağlı sərəncamı ölkəmizdə musiqi sənətinin inkişafına göstərilən qayğının nəticəsidir.

Sonra mədəniyyət nazirinin müavini Sevdə Məmmədaliyeva, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Üzeyir bəyin qohumu, kimyaçı alim



Sərgi bir həftə davam edəcək.

Bəstəkarın ev muzeyində

Bu münasibətlə keçirilən tədbiri muzeyin direktoru, Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fəracov açaraq milli musiqi sənətimizin inkişaf-

Telman Ağdamski çıxış edərək Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə söz açmışlar.

Mərasimin sonunda Üzeyir musiqisi, Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilmişdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”